

“Akademik Zərifə Əliyeva – 99” virtual sərgisi

Azərbaycan tibb elmində
silinməz izlər qoymuş,
səhiyyəmizə böyük töhfələr
vermiş akademik Zərifə xanım
Əliyevanın anadan olmasının 99-cu
ildönümü ilə bağlı tədbirlər keçirilir.

Elə şəxsiyyətlər var ki, onların ömür
yolu haqqında söhbət açarkən istər-istəməz
hansısa tarixi dövrün müəyyən ənənələrinin
formalaşması prosesinin də iştirakçısına çev-
rilmiş olursan. Hər bir millət üçün fəxr olunası
haldır ki, onun tarixində unudulmaz şəxslər
yaşayıb, yaradıblar. Elə şəxslər ki, onların
xalqı qarşısındakı xidmətləri əvəzolunmazdır.
Belə insanlar həmin zirvəni qeyri-adi
əməksevərliyi, təmənnasız xeyirxahlığı, fitri
istedadı, nadir bilik və qabiliyyətləri hesabına
fəth edirlər. Məhz belə insanlardan biri də
görməli ictimai xadim, oftalmoloq-alim Zərifə
xanım Əliyevadır.

Zərifə xanım, sözün əsl mənasında,
böyük həkim idi. O, Azərbaycan oftalmologi-
ya məktəbinə öz dəyərli töhfəsini vermişdir,
gənc kadrların hazırlanmasında çox böyük
fəaliyyət göstərmişdir.

Zərifə xanım özünün çoxillik fəaliyyəti
dövründə neçə-neçə gözdən əlilə şəfa bəxş
etmiş, ən ağır, mürəkkəb əməliyyatlar apar-
mış, görmə qabiliyyəti zəif olanların, yaxud
tamamilə görməyənlərin qaranlıq dünyasını
ışıqlandırmışdı. Bu işdə ona təkəcə biliyi,
savadı və səriştəsi deyil, həm də gəndən
və böyüdüüyü ailədən gələn yüksək mənəvi
keyfiyyətləri dəstək olurdu.



Zərifə xanım Əliyevanın adı bu gün də
Azərbaycanda fəxrlə, sonsuz qürur hissi
ilə səslənir. Ölkəmizdə ana adının ucalığı,
ömür-gün yoldaşına sədaqəti, həkimliyin
müqəddəsliyi onun adı ilə əbədləşir. Öm-
rünü insanların sağlamlığının qorunmasına
həsr etmiş bu nəcib xanım, məhz bütün
keyfiyyətlərinə görə hər zaman, hər kəs
tərəfindən sevilir, əziz xatirəsi ehtiramla yad
edilir.

Akademik Zərifə xanım Əliyevanın ana-
dan olmasının 99-cu ildönümü münasibətilə
M.F.Axundzadə adına Azərbaycan Milli Ki-
tabxanasının əməkdaşları tərəfindən eyniadlı
virtual sərgi hazırlanıb. Virtual sərgidə akade-
mik Zərifə xanım Əliyeva haqqında görməli
şəxslərin fikirləri, müəllifi olduğu və haqqında
yazılmış kitablar, həyat və fəaliyyətinə dair
sənədlər, məqalələr və fotolar nümayiş
olunur.

M. MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”